

FƏTH OLUNMAYAN QALA: Əlincəqala bərpadan sonra



Xalqımızın qədim mədəniyyəti və tarixinin izlərini özündə yaşıdan Əlincə qalasının qüdrəti, yenilməzliyi haqqında tarix kitablarından oxuyub filmlərdə görmüşük. İndi, aradan yüzilliklərdən keçidkən sonra hər kəs bu qalanın əzəmetini ilkin formada görə və duya biləcək. İki ildir burada aparılan bərpa işləri artıq başa çatmaq üzərdir.

Bərpa işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun "Culfa rayonundakı "Əlincəqala" tarixi abidəsinin bərpa edilmesi haqqında" 2014-cü il fevralın 11-də imzaladığı Sərənəcəmə əsasən başlayıb. Qala Culfa rayonunun Əlincə və Xanəgah kəndləri ətrafındaki Əlincə dağının zirvəsində yerləşir. Bərpa üçün lazımlı olan tikinti materialları bura əllə və digər yardımçı vasitələrlə qaldırılıb. Qalanın şərq və qərb darvazaları əvvəlki vəziyyətinə qaytarılıb, zirvəyə piyada yolu çəkililib. Bura qalxmaq üçün sərt yoxuş boyu 2 min pilləkəni dəf etmək lazımdır. Buna görə də zirvəyə nəfəs dərmədən çıxməq çox çətindir. Yerləşdiyi qayalıq ərazi, sərt yoxuşlu yol, dəyişkən iqlim qalada bərpa işlərinin də ağır zəhmət hesabına başa gəldiyini göstərir.

Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Gülmaliyev Əlincə qalasından Atabəyler dövründə istifadə olunduğunu bildirir: "Bu qala vaxtılı Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı olub. Atabəyler? dövründə Əlincə qalasının müdafiə istehkamını gücləndirmək üçün burada su gölləri və qala bürcləri tikilib. Eldəniz hökmardlarının



xəzinəsi də bu qalada saxlanılıb. Əlincə 1387-1401-ci illərdə düz 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib".

Əlincəqala qədim mənbələrdə "Erincik", "Alancik", "Alınca" və digər adlarla qeyd olunur. Yazılı qaynaqlarda isə VI əsrən etibarən xatırlanır. Ən qədim mənbə "Kitabi-Dədə Qorqud" dastanıdır. Bəzi tədqiqatçılar qalanın təqribən 2 min il bundan əvvələ aid olduğunu bildirirlər.

Bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Qaladan ətraf kəndlərin birinə gizli yolu da olduğu ehtimal edilir.

Əlincə qartal yuvası təkcə olmayırdır. Bunu bizə qala ətrafında dövrə vuran qartallar da xatırladırırdı. Qədim tariximizə toxunmaq, igidlik və yenilməzlik ruhunu duymaq istəyənlər bu qalaya mütləq gəlmeli və görməlidirlər.